

Adəti üzrə səhər erkən durmuşdu. Bir-dən telefon zəng çaldı. Yaxın dostu, həm-yasıdı idi. Vaxtilə eyni hərbi hissədə əsgər olmuşdular. Sonra hərbi təhsil almışdilar. illər keçidkən paqonlarındakı ulduzların sayı artmış, sonra Hərbi Akademiyada dərs demiş, nəhayət, ahil yaşlarında təqaüdə çıxmışdilar. Vaxtaşırı zəngləşir, hal-əhval tutur, imkanları olanda, ara-sıra görürüşdülər.

Dostu nikbin, zarafatçı idi. On adı əhvalatı elə danişirdi, sözü elə deyirdi ki, həm qəhqəhə çəkib gülür, özünü isə heç do-dağı da qaçmırırdı. Lətifəsi əskik olmazdı, hər dəfə zəng eləyəndə özünün dediyi kimi, «xoruz səsi eşitməyən lətifəyəbənzər» məzəli əhvalat danişardı. Ancaq bu dəfə Eldar kişi dostunun səsindən hiss etdi ki, nə-sə xoşagelməz hadisə baş verib. Dözməyib səbri tükənmış halda soruşdu:

- Nə olub, ay Elman, səndən çıxmayan iş, dilin söz tutmur.

- Eh, ay Eldar, dil neyləsin, demək olur ki... Dünən kefi kök, damağı çağ idı. Mə-nə dedi ki, nəvəsinin toyuna hazırlaşır... Axi o, bizzət 7-8 yaş cavan idi, azar-bezar bilməzdi, hələ Akademiyada dərsini deyirdi...

- Noodlu ki?

- Nə olacaq, yatdı, durmadı. Nəvəsi mənə zəng eləyib xəbər verdi.

- Nə danişısan...

- Nə eşidirsən onu, bilirsən də bəd xəbər verməkdən zəndi-zəhləm gedir. Ancaq ərəm nadir, sənə deməliydim bunu. Yiğış gedək bir yerde dəfnə. Bilirəm, deyəcəksən ayaqların sözünə baxmir. Eşitməmişən, özünü yorulmuş bilsən, dostunu ölmüş bil. Mən səndən də betərəm. Ancaq mütləq getməliyik. Oğluma demişəm, maşınıyla aparıb-götürəcək bizi.

Dostu dediyi kimi də elədi. Oğlunun maşınınında yasa getdiłər.

Hüzür məclisinin yuxarı başında ağ-saqqallar, vaxtilə mərhumla birlilikdə xid-mət edən yaşılı hərbicilər əyləşmişdilər. Cavan zabitlər aşağıda bir cərgədə oturmışdalar. Gözaltı onlara baxan Eldar kişi ya-naşı oturduğu dostuna piçildədi:

- Onların çoxu keçmiş kursantlarımızdır. Maşallah, kişiləşiblər, rütbələri də ar-tıb.

- Gözlərimə inana bilmirəm heç, - deyə dostu köksünü öbürdü, - gör neçə il keçib, vaxt uşub elə bil, ha baxıram taniya bilmərəm bəzilərin...

- Mən də sən gündəyəm. Bayaq biri ya-naşı ədəblə salam verdi. Bilirsən nə dedi: «Cənab general, zəhmətinizi halal edin». Dedim, ay oğul, nə zəhmət, öz borcumu yerinə yetirmişəm mən. Cavab verdi ki, o vaxt lap cavan olmuşuq, çox şeyin fərqinə vərməmişəq. İndi zabit yoldaşlarımla fikir-ləşirik ki, çox yormuşuq, incitmişik sizi. Çətinlik çəkirdik, xüsusi mən bir qədər çəlimsiz idim, çatdırı bilmirdim heç, öyrətdiklərinizi çatın qavrayırdım... Siz isə çox səbirlə, hövəsləli idiniz. Həm tələbkar, həm də qayğılaş, lap ata kimi... İndi mən də əsgərlərə, kiçik zabitlərə təlim keçəndə çalışıram sizin kimi olum.

Eldar kişi kövrəlib susdu. Dostu özü-nəməxsus nikbinliklə:

- İndi, Allaha şükür, komandır olublar hərəsi bir hissədə. Rütbələri də mayor, polkovnik-leytenant. Sabah-biri gün daha da artaçaq, sonra da bizi ötbər keçəcəklər.

- Elə də olmalıdır. Oğul atanı, kursant ona dərs deyən zabiti - müəllimini ötbər keçməsə, inkişaf ola bliməz.

- Elədir...

...Dəfn mərasimindən evə yorgun-ar-ğın geldi. Keçib yan otaqdakı divanda uzandı. Bir qədər çimrələmişdi ki, kiçik nəvəsinin səsini eşitdi:

- Baba...

Gözlərini açanda nəvəsinin görüb ariq, dərin qırışlı üzünə xoş təbəssüm qondı.

- ...bir əmi səni soruşur.
- Hansı əmidir o? - deyə nəvəsinin ona ləzzət verən şirin danışq tərzini yamsıla-yaraq soruşdu.

Uşaq ciyinlərini çəkib gözlərini qiydi. Baba narın, kövrək addimlara yariaçıq qapıya yaxınlaşdı. Astanada dayanan şik geyimli, saçları vaxtsız ağaran xoşifət cavən kişinin salamını alıb onu başdan-aya-ğa süzdü.

- Deyən, tanımadız məni, Eldar əmi. Rəhmətlək Atanın oğluyam...

Ahil kişinin əxurə düşən sönük gözləri közərdi. Qollarnı qaldırıb ehmalca qo-nağın ciyinlərinə qoydu:

- Sən bir işə bax... Bizim Atanın?..
- Bəli, böyük oğluyam, Atanur...
- Hə... yadına düşdü. Keç içəri.

yaratmışıq.

- Bəs Vətənə, Azərbaycana bir xeyrin dəyir?

- Əlbəttə! Vaxtilə rayonda oxudüğüm kohnə məktəbin yerində təzəsini tikidirmişəm, kəndimizə yol çəkdirib, körpü saldırı-mışam, - anı olaraq susub əlavə etdi, -xeyriyyə cəmiyyətindəki həmyerilərləmə birlikdə xaricdə oxuyan azərbaycanlı tələbə-lərə xüsusi təqaüd veririk.

- Ay bərəkallah, - deyə eşitdiklərindən məmənun olan Eldar kişi ürkədən səslandı, dərin qırışlarla naxışlanan çöhrəsinə elə bil nur çıləndi.

Bəyaz saçlı, ağbəniz, dolu bədənli yaşılı qadın qonaq otağının yariaçıq qapısında görünəndə Atanur dərhal ayağa qalxıb ədəblə salam verdi.

“Qiyamət günü olsa belə, əlinizdəki son toxumu torpağa səpin”.

(Həzərat Məhəmməd Peyğəmbər s.ə.s.)

Inam

Hekayə

Qonaqla üzbüüz otu-rub, alnının qırışını ovuşturdur:

- Görünür səksənnəndir, anısdıra bilmədim, - dərindən köksünü öbürdü, - sənin atan, mənim doğ-maca əmim oğlu sapsağlam kişi idi. Ancaq qəflə-tən rəhmətə getdi. Aləm qarışmışdı bir-birinə o vaxtlar...

- Moskvada oxuyurdum onda. Tez gəldim Bakıya, sonra sizin hərbi hissəyə. Özümü itirmişdim yaman, rayonda - evdə də çəşbaş qalmışdilar. Yaxşı ki, özünüyü yeytirdiniz vaxtında, dayaq oldunuz bizə...

Eldar kişinin gözləri yol çəkdi:

- Ha, onda təpərlə idim. Uzun illər so-vetin zamanında şimalda hərbi hissədə xid-mət etmişdim. Azərbaycanda vəziyyət dəyişəndə özümü yetirdim. -Başını aşağı salıb ehmalca buladı. - Yaman qarışqlıq idi, hərə bir tərəfə çəkirdi. Komandan da ki, ömründə heç sıravi əsgər olmayan bu-

xara papaqlı naşının biri, - köksünü öbürdü. - Hayif, çox hayif... Ancaq köhnə hərbici kimi təselli tapıram ki, yaşılı vax-tımda Akademiyada dərs demişəm, təcrübəm öyrətmışam cavanlara. İndi müasir, nizami ordumuz var. Biz düşməndən çox-çox güclüyik, hər cəhdən qüvvətliyik.

- Mənim kiçik qardaşlarımda da belə deyirlər. İki də zabitdir. Ön cəbhədə xid-mət edirlər. Lap düşmənlən üzbüüzdülər.

- Halal olsun, - yaşı ötmüş istefadə olan general Eldar kişi razılıq elədi, - sonra çoxdan görmədiyi əmisi nəvəsinə qeyri-adı diqqətlə baxıb soruşdu: - Bəs sən nə iş-lə məşğulsan? Özün də elə dəyişib yaşa-şmışan ki, əvvəl taniya bilmədim.

O, günahkar kimi başını aşağı salıb də-rindən köksünü öbürdü:

- Düz buyurursunuz, necə deyərlər, ba-shıñ daşdan-daşa dəyib vaxtsız ağardı. Rəhmətlikdən sonra evin böyük oğlu kimi yüküm ağır oldu. Çaş baş qaldım. Moskvada institutu qurtarıb qayıtmışdım, ancaq iş tapa bilmirdim. Məcbur olub geri döndüm, işlədim, eva kömək elədim...

- Yaxşı eləmisən.

- Sonra da bir müddət xaricdə oldum.

Eldar kişinin təccübələ ona baxdığını görüb izah etdi:

- Mən iş adamıym, Rusiyada, Avro-pada özəl müəssisələrim var, xaricdə yaşa-yan azərbaycanlılarla xeyriyyə cəmiyyəti

Əlösət Bəsirli

- Əleyküməssalam, oğlum. Xoş gəlmisən.

- Xoş gününüz olsun.

Eldar kişi təccübələ xanı-mına baxdı:

- Nə yaxşı tanıdin.

- Niyə tanımiram, gözü-müzün qabağında böyümə-yib? Hər yay rəhmətlək atasının qonağı olardıq, dincələrdik o mesəli, bulaqlı dağlarda, - Dildar xanım köksünü öbürdü, sonra ərinə ərk elədi, - sənin kimi qocalıb gündə bir gözlük taxmiram ki!

Eldar kişi xanının zarafatına ürk-dən qəşə elədi. Qonağın dədəyə qəçdi, Dildar xanım diqqətlə ona nəzər saldı:

- Başını yaman ağartmışan, gözlərin-dən tanıdim.

- Başına gələnləri mənə danişdi, yaman çətinliklərə tuş olub.

- Səsinizi eşidirdim mətbəxdə. Allah saxlamış zirək oğuldur.

- Hə, torpağı səni yaşasın, atasına çəkib. Rəhmətlək yaman təsərrüfatçı idı.

- Görünür, oğul balanın da başı kənd-kəsəyə qarışib, şəhəri yaddan çıxarıb, - Dildar xanım eyham vurdu.

- Elədir, çoxdandır şəhərə ayağım dəyimir. Yaman dəyişib, heç taniya bilmədim, çəşib qaldım, evinizi güclə tapdım.

- Qonaqdan soruşmazlar sabəbin, - Dildar xanım zənə Atanura nəzər saldı, - ancaq sən özümüzküsən, deyirəm xeyir ola.

- Lənət şorə. Elə xeyir işə gəlmisəm. Ba-ğışlayın, böyük oğlumun toyu olacaq.

- Allah mübarək eləsin, - Eldar kişi ürkədən sevindi, - de görüm kiminlə qo-hum olursan?

- Öz kəndimizdəndir qudamız, bir yerde oxuyub oğlanla qız, indi də bir yerde iş-ləyirlər şəhərdə. Əl-əla verib ev-eşik düzəldiblər özlərinə. Oğlum xəbər göndərib mə-nə ki, kimi istəyirən çağır, ancaq başda Eldar baba olsun, xeyir-duamızı versin. Gəldim ki, dəvət eləməyə Dildar xalayla birlikdə.

Eldar kişi məhrəm nəzərlərlə ömür-gün yoldaşına baxıb güllişində:

- Dildar xalan neçə vaxtdır ki, evdən bayra çıxa bilmir ayaqlarının ağrısından. Birtəhər mətbəxdə dolanır, biş-düş eləyir. O ki qaldı mənə, deyiblər atı at yanında bağlayarsan, həmrəng olmasa da, həmx-

siyyət olar. Axır vaxtlar mənim də ayaqla-rım sözümə baxmir. Lap məttəl qalmışam, hərbici kimi addimlərimin səsindən elə bil yer titrəyirdi, indi isə...

Fikrə getdi. Köksünü ötürüb araya çök-ən süküt pozdu:

- Oğul, vəzifədə olanda adamı hamı ya-da sala bilər, pensiyaya çıxb evdə oturanda isə ahili əsl kişilər yada salır. İndi məni də əsl kişilər yada salır, sənin kimi. Evə gə-lirlər, hal-əhval tuturlar, dəvət eləyirlər. Ancaq gedə bilmirəm, elə burada xeyir-duamı verirəm. Allah razi olsun səndən, zəhmət çəkib gəlmisən. Sən dənmişdəq, elə bil bizim o doğma yerləri gəzdim, dağlara çıxdım, bulaqlarının suyundan içdim, - anı olaraq susub alqış elədi, - Allah zabit qar-dاشlarına dayaq olsun, kişi kimi ön cəbhə-də duruş götürirərələr.

O, başını qaldırıb qətiyyətli baxışlarını Atanurun gözlərinə zillədi:

- Belə mərd oğullarımız özəl olmasa, biz burada toy eləyib, xeyir-dua verə bilmərik. Və mən hər dəfə xeyir-dua verəndə, əllərimi Tanrının dərgahına qaldırıram ki, cavanlar xoşbəxt olsunlar, mərd əvladlar böyütünlər. Sənin oğluna, gəlininə də xeyir-duam, arzum budur.

- Çox sağlam olun, Eldar əmi, - deyə Atanur razılıq elədi, - mən sizi başa düşürəm, xeyir-duanızı da mütləq çatdıraram.

O, Dildar xanımın dəmlədiyi məxməri çayı içib ayağa qalxdı.

Eldar kişi qonağını yola salıb eyvana çıxanda sərin meh onun düməg seyrək sa-cına siğal çəkdi.

Qürub edən günəş üfüqədə qaralan dağ-aların arxasına çəkiləndə onun uzaqlarla zillənən gözləri yaşırdı. Zirvəsində buludlar sürünen uzaq dağların ətəyində qışhaqılla axan çayın dövrəyə aldığı kəndləri yadına düşdü...

Uşaqlıq çağlarını, yeniyetmə, ilk gənc-lik illərini xatırladı. Sonra tələbəlik həyatı. Hər il yayda tötilini kəndlərində, dağlar qoyunda keçirərdi. Hərbici kimi lap uzaqlarda xidmət edəndə də bu adətinə xi-ləf çıxmadi. Məzuniyyət vaxtını ailəsi ilə doğma, səfəli yerlərdə dincəldi. Zahirdə üzə irişib saxta dost cildinə bürünən düş-mən açıq-ashkar xəyanət edəndə özünü dər-hal yetirib torpağını qorudu. Komandiri olduğu hərbi hissə düşməni qovdu, sovet dönməndə «qardaş payı» kimi «peşkəs ve-rilən» qonş